

(min manatla)

	30-Jun-16	30-Sep-16	31-Dec-16	31-Mar-17	30-Jun-17
Əməliyyat fəaliyyətindən əldə edilən pul vəsaitlərinin hərəketi					
Alınmış faiz	14,953	21,134	28,013	6,262	12,683
Ödənilmiş faiz	(7,462)	(10,983)	(14,208)	(2,286)	(4,153)
Alınmış haqq və komissiya	4,613	7,225	10,351	2,821	5,732
Ödənilmiş haqq və komissiya	(1,778)	(2,750)	(3,952)	(1,316)	(2,719)
Xarici valyuta ilə dilinq əməliyyatlarından zərərli çıxmaqla reallaşdırılmış gəlir	8,612	13,728	17,860	5,607	8,281
Alınmış digər gəlir	3	5	22	19	33
İşçilər üzrə ödənilmiş xərclər	(6,463)	(9,230)	(12,119)	(3,038)	(6,338)
Ödənilmiş digər əməliyyat xərcləri	(5,547)	(8,041)	(10,673)	(2,507)	(5,437)
Əməliyyat aktivlərində və öhdəliklərində dəyişikliklərdən əvvəl əməliyyat fəaliyyətindən əldə edilən pul vəsaitlərinin hərəketi	6,931	11,088	15,294	5,563	8,083
<i>Əməliyyat aktivlərində xalis (artma)/azalma</i>					
Kredit təşkilatlarının öhdəlikləri	56,139	54,733	51,634	1,015	28,286
Müştərilərə verilmiş kreditlər	33,251	42,483	51,100	21,708	36,750
			0	0	0
Digər aktivlər	950	1,563	-1,536	1,370	335
<i>Əməliyyat öhdəliklərində xalis artma/(azalma)</i>					
Kredit təşkilatları qarşısında öhdəliklər	-58,717	-76,938	-69,765	-11,970	-30,607
Müştərilər qarşısında öhdəliklər	-7,979	36,685	101,983	8,739	88,072
Digər öhdəliklər	2,136	2,816	4,187	451	1,577
Mənfəət vergisindən əvvəl əməliyyat fəaliyyəti üzrə istifadə edilən xalis pul vəsaitlərinin hərəketi	32,712	72,430	152,898	26,876	132,496
Ödənilmiş mənfəət vergisi	-300	-550	-1,250	-1,000	-1,600
Əməliyyat fəaliyyəti üzrə istifadə edilən xalis pul vəsaitləri	32,412	71,880	151,648	25,876	130,896
İnvestisiya fəaliyyətindən əldə edilən pul vəsaitlərinin hərəketi					
Satış üçün mövcud olan investisiya qiymətli kağızlarının əldə edilməsi	0	0	-2,560	67	2,560
Satış üçün mövcud olan investisiya qiymətli kağızlarının geri ödənilməsi	0	0	0	0	0
Əmlak və avadanlıqların alınması	-197	-276	-699	-1,226	-507
Qeyri-maddi aktivlərin alınması	-882	-1,021	-2,879	-147	-226
İnvestisiya fəaliyyəti üzrə (istifadə edilən)/ əldə edilən xalis pul vəsaitləri	-1,079	-1,297	-6,139	-1,306	1,827
Maliyyələşdirmə fəaliyyətindən daxil olan pul vəsaitlərinin axını					
İstiqrazlar üzrə daxilolmalar	0	1,851	0	0	0
İstiqrazlar üzrə geri ödənilmə	-10,297	-10,106	-48,782	0	0
Səhm emissiyası üzrə daxilolmalar		0	0	0	8,570
Maliyyələşdirmə fəaliyyətinə yönəlmiş xalis pul vəsaitləri	-10,297	-8,255	-48,782	0	8,570
Pul vəsaitləri və pul vəsaitləri ekvivalentlərinə valyuta məzənnələrinin dəyişməsinin təsiri	292	389	1,543	-435	-691
Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentlərində xalis azalma	21,328	62,717	98,270	24,135	140,602
Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri, ilin əvvəlinə	121,459	121,459	121,459	219,729	219,729
Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri, ilin sonuna	142,788	184,177	219,729	243,864	360,331